



№ 53 (9798) 11 mart 2025-ci il ÇƏRŞƏNBƏ AXŞAMI

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



İKİNCİ MÖCÜZA

Müzəffər Ali Baş Komandan İlham Əliyevin baş sərkərdəliyi ilə şəhəri Azərbaycan Ordusu ilk möcüzəni 44 günlük Zəfər müharibəsində nümayiş etdirdi.

Faktiki olaraq bu, müstəqil tətbiq kimi Azərbaycanın yeni yaradıldığı ordusu ilə ilk müharibəsi idi.

Bütün bunlara baxmayaq, hərbi mütxəssislər keçirilən hərbi əməliyyatlar, habelə tətbiq olunan taktika və strategiyani çox yüksək dəyərləndirdilər!

Beləliklə, Azərbaycan Ordusu hansı hərbi uğurlara nail olmuşdur:

* Azərbaycan tətbiq etdiyi yeniliklər XXI əsrin mühərbiyələr tarixində yeni sohifə açmış oldu!

* Müstəqillik tarixinin ilk müharibəsinə aparan Azərbaycanın yenilikləri və təcrübəsi osasında hətta dünyanın hərbi coğrafiyədən güclü dövlətləri bəla bizdən öyrənməklə öz ordularında islahatlar apararaq zoruri döyişikliklər etdilər.

* Azərbaycan elə hərbi manevrlər etdi ki, otuz il ərzində yaxın dostlarının köməyi və yerli relyefin yaradığı imkanlardan istifadə edərək altı-ongat müdafiə mövqeləri quran düşmən Ağdam, Laçın və Kəlbəcər kimi strateji mövqeli əraziləri bir gülə bələ atmadan dinnamət-söyləməz geri qayıtdı.

* Əsgər və zabitlərimiz keçilməz yollardan və cığırlardan keçərək, sildirməli yaşın qayalara dırmaşaraq dron, aviasiya, top və zirehli texnikanın istifadə edilmədiyi bir şəraitdə, de-

mək olar ki, yalnız olle, yalnız əsgər səngülərinin və lapatkalarının köməyi ilə Şuşa kimi qala şəhəri düşməndən aldılar.

* Azərbaycan layiqli mühərbiə apardı, mülki obyektlər və mülki əhaliyə heç bir ziyan vurulmadı, telefət yaşadılmadı.

* Azərbaycan Ordusu hücumu keçən torof olsa da, ordumuzun yüksək peşəkarlığı, qəhrəmanlılığı sayəsində hücum edən torof müdafiə olunandan üçqat az itki verərək, əslində, mühərbiə qanunları "pozmus" oldu!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusunun 44 gündə göstərdiyi səcaət və qəhrəmanlıqlar əsl möcüzəyə bənzəyir!

Həm də Azərbaycan bu mühərbiədə təkcə Ermənistana qarşı və yalnız bir cəbhədə döyüşmərdi!

❖ ❖ ❖

Bəs 44 günlük Zəfər müharibəsində Azərbaycan, əslində, kimlər qalib golub?

İşgalçı düşmən olan Ermənistən üzərə görünürəndir.

İlana ağlı verən körkənelənin sayı iso xeyli çoxdur...

Onlar mühərbiədən əvvəl də, mühərbiə davam edən dövrə də, hətta mühərbiədən sonra da Ermənistana ən müxtəlif formada dəstək verməkdədirler.

Rusiya ki dəfə Ermənistana dəyəri 1 milyard dollar dan çox olan silah bağışlayıb.

Hərbi əməliyyatlar davam edən dövrə dayanmadan Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silah-sursat daşın-

di, Rusiya sülhmeramları Ermənistən məvqeyində dayandı, Laçın dehlizi ilə silah-sursat, canlı qüvvə gotirilməsiənən göz yumdu, bu günədək də zəmin olduğunu üzərəfli Beyanatın bütün bondollarının yerinə yetirilməsini tömən etmir.

"Dinqardaşımız İran həvə səməsini Ermənistana silah daşıyan təyyarələr açıldı, dəfələrlə bizişmələ təhdid dilində daşıydı, bu gün də Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, özümüzün "qurumuzu xattı" elan edir.

Başda Makron olmaqla Fransa bizi qarşı açıq-əşkar düşənən məvqeyində dayanıb, mühərbiə və sonrakı dövrə dəfələrlə Azərbaycana qarşı qətnamə qəbul etdirəmək üçün BMT Təhlükəsizlik Şurasında gündəliyə məsələ salmağa can atıb, bu gün isə təkcə özü deyil, Hindistan və Yunanistan vasitəsilə da Ermənistən hücum silahları ilə tömən olunması üçün əlindən gələnlə əsirgəmir, həvaları re-vansızmə hazırlayırlar.

ATƏT-in Minsk qrupunun həmsədrələrindən biri olan ABŞ dövləti, parlamenti və bir çox siyasetçiləri erməni diasporundan asılı vəziyyətə düşüdüklərindən daim Ermənistənə ədalətsiz məvqeyini müdafiə edirlər.

Nəinki münaqışın həlli kümək üçün hor hansı bir addım atmayıb, əksinə, Ermənistana maddi və mənəvi dayaq durublar, müxtəlif monbəndlərden Ermənistənə, hətta keçmiş "dqr"ə sistemi şəkildə maliyyə yardımları veriblər.

→ 6

Yeni açılmış iş yerlərinin 13 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 85,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi faaliyyətini berpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzərə yaradılmışdır.

Kecən il 91,7 min yeni iş yeri açılıb

Onların eksəriyyəti qeyri-dövlət sektorundadır



Yeni açılmış iş yerlərinin 13 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 85,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi faaliyyətini berpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzərə yaradılmışdır.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 24,1 faizi tikinti, 17,4 faizi ticarət; neqliyyat vasitələrinin töməri, 10,5 faizi emal sənayesi, 8,4 faizi turistlərin yerləşdirilməsi və icimai iaşə, 7,2 faizi peşə, elmi və texniki fəaliyyət, 6 faizi neqliyyat və anbar təsərrüfatı, 4,5 faizi təhsil, 3,9 faizi inzibati və yardımçı xidmətlərin göstəriləmisi, 3,5 faizi kənd təsərrüfatı, məsələ təsərrüfatı və bəliqçılıq, 3,3 faizi əhalisi sohiyyə və sosial xidmətlərin göstəriləmisi, 2,3 faizi informasiya və rabito, 8,9 faizi isə digər iqtisadi fəaliyyət növləri üzərə açılmışdır.

→ 10

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib



Şimali Makedoniya Respublikasının Prezidenti Qordan Siliyankovun 10-da Azərbaycan Respublikasına rəsmi səfər golub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dağalandığı Heydər Əliyev Beynəlxalq Aeroportun da ali qonağın şərfinə fəxri qaroul dəstəsi düzülmüşdü.

Şimali Makedoniya Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xərçi işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılıqlı.

Bakıdakı məhkəmənin İrəvanda yaratdığı təlas

Ermənistən təcavüzkar mühərbiə zamanı Azərbaycan'a qarşı tərəfdilən hərbi cinayətlərin məsuliyyətindən yayınmaq üçün manipulyasiyalar edir



Hərbi cinayətlər tərəfdən təqsiləndirilən ermənisişli şəxslər barosundakı cinayət işi üzrə ittihad aktında qeyd olunur ki, 1988-2024-cü illər ərzində Ermənistən hərbi təcavüzkar məsuliyətindən 18 min 850 şəxs qəsdən öldürülüb.

1988-2023-cü illərdə ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgüsü və ətraf ərazilərində 100-dən çox fərqli-fərqli işğəncə metodları tətbiq edilməklə 1698 azərbaycanlı girov götürürlər. Əsir və girov götürürlər 1284 dinc sakindən 122-si mülki sakın, əsir götürülmüş 414 nəfər hərbi qulluqçudan isə 48 nəfəri, ümumilikdə 170-i işğəncələr və qeyri-insani roftər tətbiq edilməklə qəsdən öldürülüb.

→ 8

Yalan Ermənistənin dövlət siyasetidir

Onunsa ömrünün nə qədər olduğu hamiya məlumatdır

Verdiyi müsahibəsində əsaslı şəxslər demək olar ki, Nikol Paşinyanın da fəaliyyətində əsas yeri yalan siyaset yürütmək tutur. Baş nazir o qədər yalan danışır ki, artıq dilinə doğru söz yatrır. Bu günədək Paşinyan da-ha bir yalan ilə dünyə özünü güldürdü. Yalan faktları ortalıq ataraq beynəlxalq təşkilatları çəşdirməq çalışıdı. Baş nazir birdən-birə jurnalist olduğunu xatırlayaraq "Ermənistən və Azərbaycan arasında kommunikasiya kanalları haqqında" məqəlo yazdı. Paşinyan məqəlosunda həyəscəsasına Ermənistən ərazisinin Azərbaycanın gələn yüksək sənədin daşımalarının Türkiye-Naxçıvana getməsinə açıq olduğunu bildirdi. Bundan da böyük həyəscəsələr olarmış? Axi Azərbaycandan Ermənistənə gedən bütün quru yollar bağlıdır.



→ 7



Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddesinin I hissəsinin 11-ci vo 13-cü bəndlərini rəhbər tutaraq **qərara alıb**:

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612 (Cild I); 2024, № 5 (I kitab), maddə 489) aşağıdakı dəyişikliklər edilsin:

1. 48.1-ci maddəyə "gənclər" sözündən sonra, "həbelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar" sözərə oləvə edilsin.

2. 51-ci maddə üzrə:

2.1. 51.2-ci maddənin ikinci cümləsində "digər kateqoriyaya aid" sözərə "kateqoriyadən olan digər" sözərə ilə əvvəl edilsin

"Tibbi sigorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddesinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq **qərara alıb**:

Maddə 1. "Tibbi sigorta haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I); 2024, № 11, maddə 1182; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli, 16 dekabr tarixli 101-VIIQD va 29 dekabr tarixli 120-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 15-16.1.1-ci maddəyə birinci haldə "daxil olmayan" sözərənən sonra "vo (ya) xidmətlər zərfinin sərtlərinə uyğun olmayan" sözərə oləvə edilsin;

1.2. 15-17.2.3-ci maddəyə "məbləği" sözündən sonra "vo onun tətbiq olunduğu hallar" sözərə oləvə edilsin;

1.3. 15-18.3-cü maddəyə "məbləği" sözündən sonra "vo onun tətbiq olunduğu hallar (bu Qanunun 15-28.3-ci maddəsinə göstərilən hal istisna olmaqla)" sözərə oləvə edilsin;

1.4. 15-28-ci maddə üzrə:

1.4.1. 15-28.1-ci maddədə "ambulator-poliklinik, laborator, funksional-diaqnostik" sözərə "ixtisaslaşdırılmış həkim müayinasi ilə bağlı" sözərə ilə əvvəl edilsin;

homin cümləyə "homin vətəndaş" sözərənən sonra "bu Məcollonun 51.2-1-ci maddəsi nezərdə alınmaqla," sözərə oləvə oləvə edilsin;

2.2. aşağıdakı məzmunda 51.2-1-ci maddə oləvə edilsin:

51.2-1. Bu Məcollonun 48.1-ci maddəsindən nezərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kiraya müqaviləsi osasında dövlət mənzil fondunun yaşayış sahəsini oldu etmək möqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alma bilerlər."

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 28 fevral 2025-ci il

İqtisadi Şuranın növbəti iclası keçirilib

Martın 10-da İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilər ki, Azərbaycan Respublikası İqtisadi Şurasının söđri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda aqrar siğorta sisteminin tekmilləşdirilməsi və yeni konsepsiyanın müəyyən edilməsi üzrə yaradılmış işçi qrup torosundan hazırlanmış "Aqrar siğorta sistemini inkişaf ilə bağlı Fealiyyət Planı", makroiqisadi və maliiyyə sabitliyi sahəsində cari vəziyyət və siyaset istiqamətləri, o cümləden 2024-cü ilde pul siyasətinin əsas nöticələri, bank və siğorta sektor üzrə əsas göstəricilər və inkişaf trendləri, həbelə 2026-2021-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "İşgaldən azad edilmiş orazılər Böyük Qayı-



dışa dair I Dövlət Proqramının "Tədbirlər Planı" üzrə monitorinq və qiymətləndirmə nöticələrinə dair 2024-cü ilin hesabatı və digər cari məsələlər genə müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçi

Şahmar Mövsümovun, Mərkəzi Bankın söđri Təlehab Kazimovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moruzələri diniñilərlə. İclasda iştirak edən kənd təsərrüfatı naziri Məmmədov aqrar siğorta sistemi ilə bağlı çıxış edib.

Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri torosundan oftraflı müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şura üzvlərinin teklifləri nözərdə alınmaqla qərarlar qəbul olunub və idiyiyyəti qurumları müvafiq tapşırıqlar verilib.

Daxili işlər naziri Vilayət Eyvazov şimali makedoniyalı həmkarı ilə görüşüb

Martın 9-da Şimali Makedoniya Respublikasının daxili işlər naziri Panče Toškovskinin rəhbərliyi etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər göləb.

Nazir Panče Toškovski və onu müşayiət edən şəxslər Fəxri xiyabanə gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əzziz xatirinə ehtiramla anıtlar. Sonra Şəhidlər xiyabannı gələn qonaqlar ölkəmizin müstəqilliyi, orası bütönlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın mozarlarını ziyarət edərək "Əbodi məşəl" abidəsinin önündə ölkələ qoyublar.

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov şimali makedoniyalı həmkarını və onun rəhbərliyi etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan general-polkovnik V.İyvazov Daxili İşlər Nazirliyinin funksiyaları, vəzifələri və fealiyyət istiqamətləri, mövcud kriminogen durum, insan hüquqlarının qorunması, vətəndəş mənşələrinin təmənligi və daxili işlər barədə məlumat verib. O, transmili mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorluluq, insan alveri, qanunsuz migrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində dayan-



həsində görülən işlər barədə məlumat verib. O, transmili mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorluluq, insan alveri, qanunsuz migrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində dayan-

finda fikir mübadiləsi aparılıb. P. Toškovski rəhbərliyi etdiyi qurumun Azərbaycanın Daxili İşlər Nazirliyi ilə öməkdəşlik genişləndirməkdə, o cümlədən cinayətkarlıqla mübarizə, ictimai asayıyan temini sahəsində oldu olan qabaqcıl təcrübənin öyrənilməsində maraqlı olduğunu bildirib.

Səfor çərçivəsində qonaqlar DIN-Daxili Qoşunlarının "N" sayılı herbi hissəsinin, Nəqliyyati İntelikəlt İdarətəmə Mərkəzinin, "102" və "Təhlükəsiz səhər" xidmətlərinin foaliyyəti ilə tanış olublar.

R.BAXŞƏLİYEV,
"Azərbaycan"

Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu: "Mühərbi canilərinin cəzasız qaldığı dövr artıq başa çatıb"

Azərbaycan-İsveç parlamentlərə əlaqələr üzrə işçi qrupunun üzvləri İsveç parlamentində İsveç-Ermənistan dostluq qrupu üzvlərinə məktub göndəriliblər.

Bu barədə AZƏRTAC-a parlamentin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən məlumat verilib.

Məktubda deyilir: "Biz, Azərbaycan Respublikası Milli Məclisinin İsveç parlamentində işlər üzrə işçi qrupunun üzvləri İsveç parlamentində "Isveç-Ermənistan dostluq qrupu" kimi bu il martın 6-də qəbul ediyinən əsaslı, qeyri-objektiv və qərəzlə boyanatlı qətiyyətə rədd edirik. Saxta məlumat və yalan ittihamları ilə dolu olan bu boyanat reallığı təhrif etmək Azərbaycan Respublikasının suverenliyini şübhə altına alıb, erməni separatçılardan və mühərbi canilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə tozluq çoxarmalılığını qoruyub. Erməni lobbisinin bir hissəsi olaraq siz Azərbaycanın beynəlxalq məqyasında tanınmış orazisinin Ermənistan tərəfindən 30 illik əsaslı, dinc azərbaycanlı sakınlara qarşı saysız-hesabsız hərbi cinayətlərin, etnik tozimləşmələrinə, təsir etməklə qoruya bilər. Hər kəs təhdid və müdaxilə bizim qanun allılığının qorunması və ölkəmizi qarşı törətdiyi cinayətlərə görə məsuliyyəti tomin etmək əzimizlərə xələf götərə bilər. Hər kəs we reallıq qəbul etməlidir ki, Azərbaycan öz xalqını və orasının qanunuz qorunması ilə yaradırmış yənələn uydurmalardan başqa bir şey deyil.

Erməni lobbisinin bir hissəsi olaraq siz Azərbaycanın beynəlxalq məqyasında tanınmış orazisinin Ermənistan tərəfindən 30 illik əsaslı, dinc azərbaycanlı sakınlara qarşı saysız-hesabsız hərbi cinayətlərin, etnik tozimləşmələrinə, təsir etməklə qoruya bilər. Hər kəs təhdid və müdaxilə bizim qanun allılığının qorunması və ölkəmizi qarşı törətdiyi cinayətlərə görə məsuliyyəti tomin etmək əzimizlərə xələf götərə bilər. Hər kəs we reallıq qəbul etməlidir ki, Azərbaycan öz xalqını və orasının qanunuz qorunması ilə yaradırmış yənələn uydurmalardan başqa bir şey deyil.

İsveç-Ermənistan dostluq qrupu üzvlərinin riyakarlığı 30 illik işğal dövründə erməni qüvvələrinin zülmdən zərər çəkməsi minlərlə azərbaycanlı dinc sakınlara, o cümlədən aqibəti bu günədək məlumat olmayan 4 min itkinin taleyinin görməzdən gəlməsi, əsaslıdır. Siz erməni silahlı birləşmələrinin tərəfdikləri vəhşiliklərə, Xocalı soyqırımına qarşı törətdiyi cinayətlərə tozluq çoxarmalılığını qoruya bilər. Hər kəs təhdid və müdaxilə bizim qanun allılığının qorunması ilə yaradırmış yənələn uydurmalardan başqa bir şey deyil.

İsveç-Ermənistan dostluq qrupu üzvlərinin riyakarlığı 30 illik işğal dövründə erməni qüvvələrinin zülmdən zərər çəkməsi minlərlə azərbaycanlı dinc sakınlara, o cümlədən aqibəti bu günədək məlumat olmayan 4 min itkinin taleyinin görməzdən gəlməsi, əsaslıdır. Siz erməni silahlı birləşmələrinin tərəfdikləri vəhşiliklərə, Xocalı soyqırımına qarşı törətdiyi cinayətlərə tozluq çoxarmalılığını qoruya bilər. Hər kəs təhdid və müdaxilə bizim qanun allılığının qorunması ilə yaradırmış yənələn uydurmalardan başqa bir şey deyil.

Boyanatda mühərbi canilərinin və se-

paratçıların məsələlər

"siyasi xadimlər və

cəhdələr boşça çıxacaq".

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Antiinhsar və istehlak bazarına nozaret sahələrində idarətəmənin tekmilləşdirilməsi ilə bağlı oləvə tedbirler haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 avqust tarixli 190 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını tomin etmək möqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini **qərara alıb**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vətəndaşların Səhihliyətindən sonra dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Bakı şəhəri, 6 mart 2025-ci il

895, № 8, maddə 996, № 12 (I kitab), maddə 1326 ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vətəndaşların Səhihliyətindən sonra dəyişiklik edilməsi haqqında

"3-54/ Azərbaycan Respublikasının Prezidentini yanında Antiinhsar və İstehlak Bazarına Nozaret Dövlət Agentiyi!"

*Oli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri*



Milli Aviasiya Akademiyasında "Boeing 777" tam uçuş simulyatoru quraşdırılıb

Milli Aviasiya Akademiyasında (MAA) "Silk Way West Airlines" şirkəti ilə birgə idarəciliq məqsədilə "Boeing 777" tam uçuş simulyatorunun təhvil verilməsinə dair tədbir keçirilib.

Akademiyadan AZERTAC-a bildirilər ki, tədbirdə MAA-nın rektoru akademik Arif Paşayev, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, ADA Universitetinin rektoru professor Hafiz Paşayev, "Silk Way Group"un şirkətlər qrupunun prezidenti Zaur Axundov və "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev iştirak ediblər.

MAA-nın rektoru akademik Arif Paşayev çıxışında bildirib ki, yeni simulyator həm milli, həm də qlobal səviyyəyə aviatorlar üçün yüksəkkeyfiyyətli pilot hazırlığı imkanlarını təmin edəcək. Simulyator MAA-da müvafiq ixtisas üzrə təhsil alan tələbələrin hazırlığında mühüm rol oynamışdır. "Silk Way West Airlines", "Azərbaycan Hava Yolları" kimi dünyada "Boeing 777" teyyarolarını istismar edən digər hava yolu şirkətlərinin pilot və aviatorlarının bacarıqlarının artırılması, aviasiya təhlükəsizliyinin yüksək standartlara uyğunluğunu təmin edərək bu təlimlərin əsasını təşkil edəcək.

"Böyük Britaniya mərkəzli L3 Harris Commercial Aviation Solutions" şirkəti tərəfindən istehsal edilmiş simulyator olduqca real təlim təcrübəsi təkif edən və "777-F", "777-200 LR", "777-300 ER" kimi üç "Boeing 777" teyyarolarını özündə birləşdirən yeni növəl modelidir. Qabaqcıl vizuallaşdırma və uçuş simulyasiyası texnologiyaları ilə təchiz edilmiş bu model on yüksək beynəlxalq aviasiya standartlarına uyğun olaraq, geniş çeşidli kvalifikasiya sessiyaları, pilot qiyamətdərlərə və sertifikatlaşdırma təlimləri keçirməye imkan verir.

Qeyd edək ki, sözügedən "Boeing 777" tam uçuş simulyatoruna fevral ayında Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) ekspertləri tö-



rofından hərtərəfli baxış keçirilib. Agentliyin uğurlu sertifikatlaşdırma prosesinin ardından yerli aviasiya hakimiyyyət orqanları tərəfindən rəsmi ta-

nınnı MAA-nın beynəlxalq aviasiya standartlarına sadıqlığı yini daha da gücləndirəcək.

Simulyator ölkəmizdə istifadəyə verilməkən milli mütəxəs-

sislərimizə sərf olunan xərcərləri əhəmiyyətli dərəcədə azaltmaqla və olçanlılıq artırmaqla pilotların təlimlər üçün xaricə getməsi zorurətini aradan qaldırı.

Azərbaycan Rossamlar İttifaqı və VarYox mədəniyyət və incəsənət platforması birgə əməkdaşlıq çərçivəsində qadınların bədii təcrübələrinin vurğulamağa həsr olunmuş illik "Her Art in Action" festivalının builki buraxılışını təqdim edib.

AZERTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Baki Media Mərkəzinin prezidenti Arzu Əliyeva festival çərçivəsində keçirilən "Xəyal etmək azadlığı" mövzusunda sərgidə iştirak ediblər.

Martın 9-dan aprelin 6-dək davam edən builki sərgi qadınların həm fərdi, həm də kollektiv şəkildə xəyallarını necə təsəvvür və ifadə etdiklərini, necə vizuallaşdırıqlarını araşdırır. Festival sərgi vo dinamik ictimai proqram vəsítəsilə diaלוג, düsüncə və bədii araşdırma üçün platforma yaradır.

Ləsi Qrey vo Ayna Moazzenin kuratorluq etdiyi sərgi açıq çağırışla seçilmiş 23 azərbaycanlı və 3 beynəlxalq rəssamı, həmçinin beynəlxalq kuratoru bir araya götürür. Sərgidə rəsm, videoşəhər, təməşalar və instaliyalar daxil olmaqla, müxtəlif bədii üslublar və vizyonlar nümayiş etdirilir. Sərgi toxçuluğunu şəxsi təcrübələrdən, sosial kontekstlərdən və mədoni normalardan təsirlənərək həm imkanlar, həm də möhdudiyyətlər üçün bir məkan kimi necə xidmət etdiyini araşdırmaq məqsədi dayır.

Sərgidən sonra, "Her Art in Action" bir sıra seminarlar, portfolio icməllər, həmçinin qonaq olan rəssamlar və kuratorlar ilə müzakirələr vəsítəsilə bədii inkişafı və əməkdaşlığı dəstəkləyir. Bu təsəbbüsələr yeni başlayan və təcrübələr rəssamlar üçün öz təcrübələrini təkmilləşdirmək, yeni perspektivlər qazanmaq və həm yerli, həm də beynəlxalq sənət icməlləri ilə əlaqə yaratmaq üçün mühüm fürsət yaradır. Azərbaycan Rossamlar İttifaqı, "Pasha Travel", Nar və Niderlandın Azərbaycanlı soñeriyinin dəstəyi ilə keçirilən "Her Art in Action" incəsənət qadınlarının səsini artırmaq üçün əsas platforma rəslənən oynamadı davam edir.



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva "Xəyal etmək azadlığı" sərgisində iştirak ediblər

Kino sənayesi nümayəndələrinin iştirakı ilə "Cinema Talks" adlı panel müzakirəsi aparılıb

Martın 10-da Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə kino sənayesini nümayəndələrinin iştirakı ilə "Cinema Talks" ("Kino müzakirələri") adlı panel müzakirəsi keçirilib.

AZERTAC xəbər verir ki, əvvəlcə kino sənayesinin inkişafı sahəsində görülən işlər dair videoçarx nümayiş olunub.

Panel müzakirəsindən əvvəl Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) əməkdaşlığı Şəbinə Bağırova "Azərbaycan" orasında xarici filmlərin istehsalı" məhvəsindən təqdimatla çıxış edib. O bildirib ki, xarici filmlərin ölkədə çökülməsi yerli kino mütəxəssisləri üçün yeni iş imkanları və beynəlxalq təcrübədən faydalanaşmasına şərait yaradır.

Onun sözlerinə görə, 2024-cü ildə Azərbaycanda üç xarici film çökülib. Bu filmlərin istehsalı təkcə Azərbaycanın beynəlxalq kino sənayesində tanınmasına deyil, həm də ölkə iqtisadiyyatına töhfə verib. S.Bağırova qeyd edib ki, beynəlxalq film istehsalçıları ilə əməkdaşlıq ədan azərbaycanlı rejissorlar, operatorlar, sənəaristlər, aktyorlar və texniki heyət üzvləri dünya kinematografiyasının ən son trendləri və texnologiyaları ilə tanış

olur, öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı əldə edirlər. Bu cür layihələr ölkədə kino sənayesinin inkişafına müsbət təsir göstərir, peşəkar kadrlar hazırlığı əsasında xarici potensialın genişlənməsini səratdır yaradır.

"Kino Sənayesi İnkışafı Fondu" İctimai Birliyinin sədr müavini Azor Aydemir çıxışında "KinoPark" layihəsi barədə danışış və təqdim etdiyi layihə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yeniden bərpası ilə bağlı olub.

Qeyd edib ki, bu prosesin uğurla həyata keçirilməsi noticosində kinostudiya dəha müasir və funksional bi məskəna çevriləcək: "Bu layihənin tam gücü ilə işləmisi və real notico verəsi üçün 3 ilən 5 ilə qədər bir müddət tələb olunur. Təbii ki, dövlət destəyi vacibdir və ilkin mərhələdə əsas prioritet kinostudiyanın infastrukturunun bərpası olacaq. İndiyədək aparılan dəməşqələr artıq bir il əhətə edir və layihənin geniş miqyasda icrası üçün yeni iş imkanları və beynəlxalq təcrübədən faydalanaşmasına şərait yaradır".

O əlavə edib ki, ümumilikdə bu layihənin reallaşması noticosində kinostudiya təkcə yerli kino istehsal üçün deyil, həm də beynəlxalq film sənayesində müvhüm bir mərkəzə çevriləcək.



ARKA-nın əməkdaşı Turan Məmmədi "Milli dublyaj sənayesinin inkişafı" layihəsi barədə molumat verib. Qeyd edib ki, bu sahənin inkişafı üçün sistemli və ardıcıl tədbirlərin görülməsi vacibdir. Milli dublyaj sənayesinin genişləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün infastrukturun təkmilləşdirilməsi, yeni texnologiyaların istifadə və peşəkar kadrların hazırlanması əsas prioritətlərdir.

Bildirib ki, bu sahədə keyfiyyətin artırılması üçün xüsusi strategiya hazırlanıb

li dublyajla yerli auditoriyaya təqdim olunacaq. Bu, həm milli kinomuzun inkişafına, həm də Azərbaycan dilinin qorunmasına mühüm töhfə verəcək".

Daha sonra Mədəniyyət Nazirliyinin "Yaradıcı Azərbaycan" layihəsinin tədbirləri planı çərçivəsində təqdim olunan müzakirə zamanı Azərbaycan kino sənayesinin inkişafının artırılması üçün effektiv mexanizmlərin tətbiqi və xarici kino istehsalçılarının Azərbaycan orasında kino istehsalı istiqamətindəki potensial imkanları barədə də müzakirələr aparılıb.

Panel müzakirədə çıxış edən Mədəniyyət Nazirliyinin sektor müdürü Güney Rəhimova, "Azərbaycan Prodüserlər Gilidiyası" İctimai Birliyinin sədr Müşfiq Hətəmov, "Kino Sənayesi İnkışafı" Fondu İctimai Birliyinin sədr müavini Azor Aydemir və Mədəniyyət Nazirliyinin Yaradıcı Sənəyər və Reqomsal İnkışaf şöbəsinin müdürü Rəşad Əzizov Azərbaycan kino sənayesindəki mövcud vəziyyət barədə danışmışdır.

Çıxışlarda film istehsalı, bu sahədə infastrukturun inkişafı və beynəlxalq əməkdaşlıq məsələlərinin toxunulub. Panel iştirakçıları yerli kino sənayesinin inkişafı üçün strateji yanaşmalar, dövlət dəstəyi və mexanizmləri qurmaq və fikir mübadiləsi aparmaq baxımından müvhüm platforma rolunu oynayır.

gücləndirilməsi istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşüb.

Paneldə həmçinin kinofestivalının və kino fondaşlarının müştərək istehsal üçün platforma kimi rol, beynəlxalq müstərək filmlərin çökülinəndəki prioritetlər, kinosfer infrastrukturun inkişafı, regionlarda yeni kinoteatrların açılması, dublyaj sənayesinin dəstəklənməsi, "Baku Cinema Breeze" (BCB) kimi festivalların təşkilinin əhəmiyyəti, türk dünyası ilə kino sahəsində birgə istehsalın (koproduksiya) təşviq olunması və digər mövzular üzrə fikir mübadiləsi aparılıb.

Həmçinin satış potensialı məhdud olan filmlərin istehsalına dəstək sisteminin yaradılması, yerli filmlərə olan təməraqı maraqlı artırılması üçün effektiv mexanizmlərin tətbiqi və xarici kino istehsalçılarının Azərbaycan orasında kino istehsalı istiqamətindəki potensial imkanları barədə də müzakirələr aparılıb.

Həmçinin satış potensialı məhdud olan filmlərin istehsalına dəstək sisteminin yaradılması, yerli filmlərə olan təməraqı maraqlı artırılması üçün effektiv mexanizmlərin tətbiqi və xarici kino istehsalçılarının Azərbaycan orasında kino istehsalı istiqamətindəki potensial imkanları barədə də müzakirələr aparılıb.

Xüsusi olaraq vurgulanıb ki, kino sənayesinde çalışan rejissorlar, prodüserlər, aktyorlar, sənəaristlər, investorlar və kinosfer məsələlərinin tətbiqi və xarici kino sənayesinin inkişafı üçün "Cinema Talks" yenə əməkdaşlıqlar qurmaq və fikir mübadiləsi aparmaq baxımından müvhüm platforma rolunu oynayır.

Bəzən insanlar olbəyaxaya döyüşdə öz-lərindən qat-qat güclüllərə qalib gəlirlər!

Bəzən bir nəfər üzərinə gələn bir neçəsinin cavabını verərək onları şil-küt edir.

İnsanlar düşmənlərini gücləri ilə bərabər, həm də xüsusi hazırlıqları, döyüş təcrübələri və möhkəm iradələri sayosunda möglubiyətə uğradırlar.

Söylədiklərimizə tezlik bədi filmərə, idman arenalarında deyil, real hoyatda da rast gəlmək mümkündür.

Mühərbi bədən!

Bəzən kiçik bir dövlət böyük güclərin qarşısında duruş götürür, hərbi güclü ilə bərabər, ağıllı siyaseti sayosunda istədiyi nail olur.

Təbii, mühərbi bədən yeni silah-sursatlardan istifadə mühüm şərtlidir.

Lakin onunla borabər digər şərtlər də az əhəmiyyətə daşıdır.

MƏSƏLƏN:

* Həmin silahlardan məharətlə istifadə bacarığından;

* Sistemli tolımlor keçməklə hərbi vərdişlərə yiyolnoməkden;

* Düzgün taktika və strategiya tətbiq olunmasından;

* Ali Baş Komandan və digər komandırılara tərəfindən uğurlu əməliyyat planları hazırlanması və döyüşlərin düzgün idarə edilməsindən;

* Şəxsi heyətin fiziki hazırlığı və döyümlüliliyündən;

* Əsger və zabitlərin mənəvi keyfiyyətlərindən, döyüş iradəsindən, düşmənə kin və qozağın da cox şey asılıdır;

Ənənəvi təhlükə, hərbi əməliyyatlara başlamaq üçün olverisi möqəm seçilməsindən, mühərbi bədən sonrakı dövrədə siyaset və diplomatik addımları uzaqqorxılıkla müzəyyənləşdirərək vaxtında zəruri addım lar atılmasından.

Bütün bu işləri slibr və əlaqəli şəkildə görəndə, nəyi nə vaxt və necə etməyi bacarında əsl möcüzə yaranır!

❖ ❖ ❖

Müzəffər Ali Baş Komandan İlham Əliyevin baş sərkərdəliyi ilə şəhəri Azərbaycan Ordusuna ilk möcüzəni 44 günlük Zəfər mühərbi bədənində nümayiş etdirdi.

Faktiki olaraq bu, müstəqil dövlət kimi Azərbaycanın yeni yaratdığı ordusu ilə ilk mühərbi bədən idi.

Bütün bunlara baxmayaraq, hərbi mütxəssislər keçirilən hərbi əməliyyatları, habelə tətbiq olunan taktika və strategiyanı cox yüksək dəyərləndirdilərlər!

Beləliklə, Azərbaycan Ordusu hərbi uğurlara nail olmuşdur:

* Azərbaycan tətbiq etdiyi yeniliklərle XXI əsrin mühərbi bədənlərinə yeni sohifə açmış oldu!

* Müstəqillik tarixinin ilk mühərbi bədəni aparan Azərbaycanın yenilikləri və təcrübəsi əsasında hətta dünyanın hərbi cəhətdən ən güclü dövlətləri belə biziñdən öyrənməklə öz ordularında islahatlar aparaq zəruri dəyişikliklər etdilər.

* Azərbaycan elə hərbi manevrlər etdi ki, otuz il ərzində yaxın dostlarının köməyi və yerli rəlyefin yaratdığı imkanlarından istifadə edərək altı-on qat müdafiə mövqeləri quran düşmən Ağdam, Laçın və Kəlbəcər kimi strateji mövqeli əraziləri bir gülə belə atmadan dinnəz-sölyəməz geri qayıtdı.

* Əsger və zabitlərimiz keçilməz yoldan və cığırlandırdırlar keçərək, sildrimli yalçın qayalarara dırmaşaraq dron, aviasiya, top və zirehli texnikanın istifadə edilmədiyi bir şəraidi, demək olar ki, yalnız ollo, yalnız əsger süngürlərinin və lapatkalarının köməyi ilə Şuşa kimi qala şəhəri düşmənələrindən aldılar.

* Azərbaycan layiqli mühərbi apardı, mülki obyektlərə və mülki əhaliyə heç bir ziyan vurulmadı, tolofat yaşadılmışdı.

* Azərbaycan Ordusu hückumət keçən tərəf olsada, ordumuzun yüksək peşəkarlığı, qohrəmanlılığı sayosunda hückumət edən tərəf müdafiə olunanandan üçqat az itki verərək, əslində, mühərbi qanunlarını "pozmus" oldı!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusunun 44 gündə göstərdiyi yüksək və qohrəmanlıqlar əsl möcüzəyə bənzəyir!

Həm də Azərbaycan bu mühərbi bədənə təkcə Ermənistana qarşı və yalnız bir cəbhədə döyüştürdü!

❖ ❖ ❖

Bəs 44 günlük Zəfər mühərbi bədənində Azərbaycan əslində kimlər qalib gələb?!

İşgalçı düşmən olan Ermənistən üzərindən.



İKİNCİ MÖCÜZE

İllən ağu verən körənkələnin sayı isə xeyli çoxdur...

Onlar mühərbi bədən əvvəl də, mühərbi bədən davam edən dövrədə də, hətta mühərbi bədən sonra da Ermənistana ən müxtəlif formada dəstək verməkdərlər.

Rusiya iki dəfə Ermənistana dəyəri 1 milyard dollardan çox olan silah bağışlayıb.

Hərbi əməliyyatlar davam edən dövrədə dayanmadan Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silah-sursat daşındı, Rusiya sülhmərəmləri Ermenistənən mövqeyində dayandı, Laçın dehlizi ilə silah-sursat, canlı hücum götürilməsinə göz yumdu, bugündən də zəmin olduğu üçtorlu Boyanın bütün bündələrinin yerini getirilmişini tömən etmər.

"Din gardası"mız İran hava səməsimi Ermənistana silah dasıyan təyyarələr actı, dəfələrlə bizimlə təhdid dilində danişdi, bu gün də Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, özünü "qurmazı xətti" elan edir.

Başqa Makron olmaqla, Fransa biza qarşı açıq-əşkar düsmən mövqeyində dayanıb, mühərbi və sonrakı dövrədə dəfələrlə Azərbaycana qarşı qətmə qəbul etdirmək üçün BMT Təhlükəsizlik Şurasında gündəliyi məsələ salmağa can atıb, bu gün isə təkəc özü deyil, Hindistan və Yunanistan vasitəsilə də Ermənistən hücum silahları ilə tömən olunması üçün əlindən gələni əsirgəmir, həyəti revanşızma hazırlayıb.

ATƏT-in Minsk qrupunun həmsədərindən biri olan ABŞ dövləti, parlamenti və bir çox siyasetçiləri erməni dispurundan asılı vəziyyətə düşdüklerindən daim Ermənistənən ədalətsiz mövqeyini müdafiə ediblər.

Nəinki münaqişənin həlli kömək üçün hər hansı bir addım atmayıblar, əksinə, Ermənistənə maddi və mənəvi dəyərək, əslində, mühərbi qanunlarını "pozmus" oldı!

Qoşquduş şərt - Ermənistən qoşunlarını Azərbaycan arazisində çıxarılmış grafik təqdim edilməyəndək hərbi əməliyyatları dayandırmışdır.

Yalnız bundan sonra üçtorlu Boyanat-kapitulyasiya aktı imzalandı.

USAID-in maliyyələşdirdiyi, dönya erməniyyətinin satın aldığı dönya KIV-i hərbi əməliyyatlar dövründə daim ölkəməz qarşı informasiya mühərbi bədəni apardı.

Əsl gerçəkliliklərə tohrif etdilər, feyk xəborlər udurub yayıldılar, erməni vəhşiliklərini azərbaycanlıların adına yazdırılar, hayaları mühərbi qanunlarının pozmalını, qadağan olunmuş kasseti, fosforlu bombaların mülki əhaliyə qarşı istifadə etdikləri barədə səsldür.

Son dövrələr həyəti revanşızma həzırlanırdan biri də məhz ABŞ-dir.

Ermənistən ordusunu ilə birgə təlimlər keçirilir, hərbi mütəxəssislər Ermənistənən mühədəfə nazirliyində çalışır, sülh nəsiplərindən iştirak edəndən isə tərəf tuturdular.

Hətta Bayden administrasiyası getəndə imkan tapıb Ermənistana strategiəməzdaşlıq barədə xartiya imzaladı.

Üstəlik, 907-ci dütənli də yenidən qüvvəyə mindirdildər.

Bundan belə necə olacaqdır, onu golocəkde biləcəyik.

Avropa İttifaqı da Ermənistənən müdafiəsi istiqamətində yaxa ciranlar-dandır.

Avropa İttifaqı təkəc özünün "sühl fondu"ndan (anda bax e!) Ermənistənə silahlansın üçün vəsait ayırmayıb, həm də "müsahidə missiyası" adı altında bir qrup keçmiş polis və jandarmaların əlləri-nə durbin verərək Azərbaycanla Ermənistən arasında tömən xəttinə casusluğa göndərilib.

Cavabızıslı sual, ifşa olunmamış yalan qoymadı.

Beləliklə, informasiya mühərbi-sinin də əsl qəhrəmanına çevrildi.

❖ ❖ ❖

Zəfər mühərbi bədən möcüzə adlan-

mağka əsas yaradan səbəblər aşağıdakılardır:

* Tekbəşinə bir neçə dövlətə və quruma qarşı vuruşmaq;

* 44 gün ərzində 30 illik işgala son qoyma;

* Ən güclü müdafiə xətti olan ərazilər dərəcəsindən azad etmek;

* Nümunəvi mühərbi aparmaqla XXI əsrin mühərbi bədənlərinə yeni sohifə açmaq;

* Daim hücumda olaraq minimum itki vermek;

* Üç cəbhənin üçündə də qalib gəlmək.

Bu, Azərbaycan xalqının milli birlüyü, kütülvə qohrəmanlığı, əsger və zabitlərinə təsdiq olunması, bir sözə, nəyi necə və nə vaxt etmək məhərəti sayəsində mümkün oldu!

Bu, Azərbaycan xalqının milli birlüyü, kütülvə qohrəmanlığı, əsger və zabitlərinə təsdiq olunması, bir sözə, nəyi necə və nə vaxt etmək məhərəti sayəsində mümkün oldu!

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu döyüş ruhunu, bu qələbə əzmini, xalqın fədakarlığını mühərbi bədən kimi borpə və quruculuq meydamlı-

na yönəldi, Böyük qayğıdıcı programı qəbul edərək keçmiş məcburi köçkünlərin doğma el-obalarına daha tez qaytarılması üçün yeni möcüzələr yaradılmasında rəvac verdi.

❖ ❖ ❖

İki standartlar bu məqamda da özü-nü aşkar şəkildə bürüzə verdi.

Heç bir beynəlxalq qurum və təşkilat ermənilər tərəfindən xarabazaçı çevrilən orzuluların bərpasına yaxın gəlmədi!

Halbuki dünyada daim belə praktika mövcud olub...

Azərbaycan isə heç kimi gözləmə-dən və kimsədən minnət götürmədən Qarabağın və Şərqi Zəngəzurun dir-cəldiləməsinə başladı.

Bir neçəsi istisna olmaqla, müsahibə alan jurnalistlər Azərbaycanı şərəfə, qeyd olunur, feyk xəborləri təsdiqləmək, öz torpaqlarını işğalçılarından azad edən xalqı qara boyalarla təsvir etmək məqsədilə gölməşdilər.

İllən Əliyev hər bir jurnalista sual-ları sabırla, təmkinlə və sonadək cavab-

landı.

Azərbaycana qara yaxmağa gelənlərin öz tribunalardan istifadə edərək tokziblənməz faktlar əsasında özlərin bizo tqđımdı edilməməsidir.

İndiyədək 400-ə qədər vətəndaşımız "ölüm tələbi"ndən əl və hələk olsalar da, bərpa prosesi dayanmadan davam etdi.

Azərbaycan özünün ikinci möcüzə-sini yaradıqdadır!

Cəmi səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilərək təyyarələrin qəbuluna başladı!

Mürəkkəb və çətin reliyefi olan ərazilərə aerodromlar yaratmaq o qədər də asan işdi!

Artıq Zəngəzur Hava Limanı da hazırda.

Laçın aeropuorta tezliklə istifadəyən qoyma!

Əsərli quruluşa maneq tərəfdən təqdim edilmişdir.

Çəmi əsərli quruluşa maneq tərəfdən təqdim edilmişdir.

İnşaatçıları təqdim etmək və quruluşunu təqdim etmək.

İnşaatçıları təqdim etmək və quruluşunu təqdim etmək.

İnşaatçıları təqdim etmək və quruluşunu təqdim etmək.

İnşaatçıları təqdim etmək və quruluşunu təqdim etmək.



Demokratiyanın iki üzü - ədalətin ikili standartı

"Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrardan çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılmır. Bunun səbəbi olsun ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyəti Qarbi Zəngazur Azərbaycan-dan ayrıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlanışını pozulub. Bir əsrardan çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox monfi təsir göstərmişdir".



Qərbi Zəngəzur da sahiblərinə qovuşacaq

Prezident İlham Əliyev bir daha tutarlı faktlarla tarixi həqiqətləri, reallıqları açıqladı

Bu il Martin 5-də Ankara'da İğdır-Naxçıvan qaz komorinin videobağlı formatında keçirilən açılış mərasimində Prezident İlham Əliyev bir daha tarixi həqiqətləri boyan edib.

Qardaş Türkiyənin, Rusiya, Ermənistan və Gürcüstən, eləcə də digər ölkələrin maraqla izlədiyi sözügedən qaz komorinin açılış mərasimində İlham Əliyev Azərbaycan xalqının başına götürilən oyunlardan, məruz qaldığı etnik təmizləmədən söz açaraq rəsmi İrvənə mesaj da ünvanlayıb.

Xatırladaq ki, 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycanın olan bir qrup ziyyət ilə görüşən İlham Əliyev hələ o zaman qəfi fikrini bildirərək demişdi ki, İrvənə, orada yaşayış insanlardan xobarsız öz doğma diyarmadan məhrum etmək Ermənistanın və ermənilərin kifayətəcəyi düşünlər. Bütün böyük səhifələr və sonrakı tarix buna bir daha göstərdi. Xalqımız əslər boyu öz hüquqlarını qorumaq üçün, tarixi torpaqlarında yaşamaq üçün bö-

yük fədakarlıq göstərib. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilib. XX əsr bu baxımdan xalqımız üçün çox böyük fəciələr götərib. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində tarixi torpağımız Zəngəzurda Azərbaycanın ayırb Ermənistana birləşdirildi. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Büt həz vətən xaricini torrif etməməliyik. Tariximizdə şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Ancaq, eyni zamanda biz bu tariximiz qara səhifələrini də unutmamalıyıq, ört-basdır et-

məməliyik. Birinci, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməlidir. İkinci, bu faciəvi hadisə həmçün üçün dərs olmalıdır".

Prezident bildirib ki, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin tezidilər ilə bəzim digər tarixi torpağımız Zəngəzurda Azərbaycanın ayırb Ermənistana birləşdirildi. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Lakin dövlətimizin başçısı əmin olduğunu bildirmişdi ki, gün geləcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, usaqları, novələri tarixi diyərəmiz olan Qərbi Azərbaycan'a qayıdaqalar: "Men əminəm ki, bu gün geləcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşku və həvəsle öz doğma torpaqlarına qayıdib orada yaşayacaqlar. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, buna bir çox tarixi sənədlər tösdiləyir, tarixi xəritələr tösdiləyir, bizim tariximiz tösdiləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağda kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimi-

şəhəfələr vətən xaricini torrif etməmeliyik. Tariximizdə şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Büt həz vətən xaricini torrif etməməliyik. Tariximizdə şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən ilk respublika idi, baxmayaraq ki, comi iki il yasadı. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

Şəhəfələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mon dəfələr öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan dünya miqyasında, müsəlman aləmidən



Bako SAHAKYAN: "Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub"



Ermənistanın hərbi təcavüzi nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqrımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirme, hakimiyəti zorla ala keçirme, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdən təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə möhəkəmə prosesinin baxış iclası martın 10-da davam etdirilib.

AZƏRTAC xəber verir ki, Baku Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanova və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilen möhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməci, habelə müdafiələri üçün vəkilərlərə tövsiyə edilib.

Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərəcmis şəxslərin bir qismi, onların hüquq varisləri və nümayəndələri, habelə dövlət ittihəminin müdafiə edən prokurorlar tərəfindən edilib.

Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərəcmis şəxslərin bir qismi, onların hüquq varisləri və nümayəndələri, habelə dövlət ittihəminin müdafiə edən prokurorlar tərəfindən edilib.

O, iş üzrə cinayətkar dos-tənin üzvləri kimi adı keçən Zori Balayınla 1993-cü ildə, Vazgen Manukyanla 1994-cü ildə tanış olduğunu deyib. Bildirib ki, Robert Köçəryan iso onun rəhbəri olub.

A.Qukasyan dövlət ittihəmini müdafiə edən prokurorlar iclasını cavablandırıb.

Əvvəlcə təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdən təqsirləndirilən şəxslərin tərəfindən istirak edib.

Təqsirləndirilən şəxslərə qarşıdır. Azərbaycanın keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışb.

İqtisadiyyat və sosial həyat

Keçən il 91,7 min yeni iş yeri açılıb

Onların əksəriyyəti qeyri-dövlət sektorundadır

2025-ci il fevralın 1-i vəziyyətinə ilk məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 312,6 min nəfər olmuşdur. Onlardan 5 milyon 29,9 min nəfərinə məşğul əhalii təşkil etmişdir.

Yanvarın 1-i vəziyyətinə isə muzdla çalışan işçilərin sayı 1 milyon 778 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 895,7 min nəfər olmuşdur.

Dövlət Statistika Komitəsi bu rəqəmlərlə yanaşı, ötən il ölkədə açılmış yeni iş yerlərinin sayıni da açıqlayıb. Belə ki, 2024-cü il orzində ölkədə 91,7 min yeni iş yeri açılmışdır. Bu dövrədə yaradılmış iş yerlərinin 91,6 faizi qeyri-dövlət sektoruna aiddir. Bu faktlar da təsdiqləyir ki, ölkədə əhalinin işlə tominatı dövlətin prioritetləri sırasında qalmışdır.



Qeyd edək ki, yeni açılmış iş yerlərinin 75,2 faizi Bakı şəhərinin, 2,4 faizi Naxçıvan Muxtar Respublikasının, 22,4 faizi digər regionlарın, o cümlədən 4,7 faizi Abşeron-Xizi, 2,7 faizi Gəncə-Daşkəsən, 2,5 faizi Qarabağ, 2,5 faizi Quba-Xaçmaz, 2,2 faizi Şirvan-Salyan, 2 faizi Lənkəran-Astara, 1,3 faizi Qazax-Tovuz, 1,3 faizi Şəki-Zaqatala, 1,2 faizi Mərkəzi Aran, 1 faizi Şərqi Zəngəzur, 0,7 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşmüşdür.

"Azərbaycan"

Laçında AZAL ilə birgə əmək yarmarkası keçirilib

Yarmarkada bu il Laçında istifadəyə verileək beynəlxalq hava limanı üzrə 110-dan çox vakansiya təqdim edilib.



Böyük qayğış programına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təbəlyində Dövlət Məşğulluq Agentliyi işgaldən azad olunmuş ərazişimizdə köçürülen sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.

Agentlik tərəfindən "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə birgə Laçın rayonunda əmək yarmarkası təşkil olunub.

Yarmarkada bu il Laçında istifadəyə veriləcək beynəlxalq hava limanı üzrə 110-dan çox vakansiya təqdim edilib.

Yarmarkada sakinlərə vakansiylar, iş əhəmiyyəti haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-lerini qəbul edilərək nəzərdən keçirilib, uyğun namızədlərin qeydiyyatı aparılıb.

Həmçinin tədbirdə qatılan şəxslər işgaldən azad olunmuş ərazişimizdə işləmək istəyənlərə icra olunan aktiv məşğulluq proqramları barədə məlumatlar verilib.

Azərbaycanın şəhər və kəndlərində əhalinin internetdən istifadə göstəriciləri açıqlanıb

Bu gün dünəyada kişilərin 70 faizi internet şəbəkəsinə çıxış olda edir, qadınlar arasında isə bu göstərici 65 faizdir.

Azərbaycanda bu baxımdan vəziyyət daha yaxşıdır. Belə ki, Azərbaycanda kişilərin 92,7 faizi və qadınların 85,4 faizi internetdən



istifadə edir. AZERTAC xəber verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional direktoru Natalia Mochu "Rəqəmsallaşmadan yeni mərhələ" tədbirinin panel sessiyasında çıxış zamanı deyib.

"Ötən il dünəyada şəhər zamanının 83 faizi internetdən istifadə etdi, kənd yerlərində bu göstərici 50 faizdən az olub. Azərbaycanda şəhər əhalisinin 94,6 faizinin internete çıxışı oldu haldə, kənd yerlərində bu göstərici 82,1 faizdir. Bu isə dünəyə soviyyəsindən xeyli yüksək göstəricidir", - deyə BTİ-nin direktoru Natalia Mochu vurguya läbətib.

İstifadə edər, AZERTAC xəber verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional direktoru Natalia Mochu "Rəqəmsallaşmadan yeni mərhələ" tədbirinin panel sessiyasında çıxış zamanı deyib.

"Ötən il dünəyada şəhər zamanının 83 faizi internetdən istifadə etdi, kənd yerlərində bu göstərici 50 faizdən az olub. Azərbaycanda şəhər əhalisinin 94,6 faizinin internete çıxışı oldu haldə, kənd yerlərində bu göstərici 82,1 faizdir. Bu isə dünəyə soviyyəsindən xeyli yüksək göstəricidir", - deyə BTİ-nin direktoru Natalia Mochu vurguya läbətib.

"Azexport" portalı və tərəfdəşlərinin ixracda dair "Fealiyyət planı" müzakirə olunub. Məqsəd daha çox məhsullu geniş coğrafiyyətə ixrac etməkdir. İİTKM-in operatoru olduğu "Azexport" portalı, "Meetup Networking Club" və

Yeni sosial xidmət müəssisələri yaradılacaq

Sosial xidmət, habelə günərzi xidmət mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri davam edəcək



şəhər xidmətləri sistemindən de islahatların aparıldığı qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında sosial xidmətin inkişafı dair 2023-2026-cı illər üçün Dövlət Proqramı"nın icrası sahəsində aparılan ardiel işləri qeyd edib.

Sosial xidmətlərin əhatəsinin genişləndirilməsi, həssas qrupların sosial xidmətlərə əzəmətli artırılması, bu sahədə ixtisaslı kadrların potensialının formalşdırılması innovativ həllərin tətbiqinə və s. əsas hədəflərdən olduğunu bildirilib.

Ötən il Sosial Xidmət Agentliyinin 21 sosial xidmət müəssisəsində 3356 nəfər xidmət göstərildiyi, qurumun sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində 15,8 min nəfərin reabilitasiya yönümlü sosial xidmətlərə əhatə olunduğu qeyd edilib. Həmçinin son bir ilə agentlik tərəfindən 4,5 mindən çox təxəlla ahl və əlliyyi olan şəxslər evlərində sosial-məşəf xidməti göstərildiyi, daha 271 repatriantla sosial reabilitasiya işi aparıldığı diqqət çətdirilib.

Məişət zorakılığından zərər çəkmiş, penitensiar müəssisələrindən azad olmuş

diger həssas qruplara bağlı həyata keçirilən layihələrdən bəhs olunub. Gender əsaslı cinsi seçimi ilə mübarizə, məişət zorakılığı hallarının aşınması tətbiqinə görən işlərən bəhs olunub.

Həzirdə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 5 sosial xidmət mərkəzinin fealiyyət göstərildiyi, bu il paytaxt və bölgələrdə daha 5 sosial xidmət mərkəzinin, bəzən bölgələrdə yeni günərzi qayğı mərkəzərinin yaradılacağı qeyd edilib. Qurulmaqla olan "Sosial işin idarəedilməsi" elektron sisteminin bu il istifadəyə verilməsinin planlaşdırıldığı bildirilib.

Sosial Dəstək Mərkəzi tərəfindən şəhid ailələri, dövlət əşəq müəssisələrinin valideyni himayəsindən möhrüm olmuş məzənələr, ahl və əlliyyi olan şəxslər,

reinteqrasiya yolu ilə tədbirlərin davam etdiriyi vurğulanıb. Qurumun çatın təbiyə olunan usqlarla sosial pedagoji işin təşkili, valideynlik bacarıqlarının artırılması ilə bağlı çox funksiyalı mütəxəlil, axtominatlı ailələrin övladlarının təhsilinə dəstək yənələməyi təqdim etməsi planlaşdırıldı.

Həbelə Sosial Dəstək Mərkəzinin reinterqrasiya yolu ilə tədbirlərin davam etdiriyi vurğulanıb. Qurumun çatın təbiyə olunan usqlarla sosial pedagoji işin təşkili, valideynlik bacarıqlarının artırılması ilə bağlı çox funksiyalı mütəxəlil, axtominatlı ailələrin övladlarının təhsilinə dəstək yənələməyi təqdim etməsi planlaşdırıldı.

Həbelə Sosial Dəstək Mərkəzinin reinterqrasiya yolu ilə tədbirlərin davam etdiriyi vurğulanıb. Qurumun çatın təbiyə olunan usqlarla sosial pedagoji işin təşkili, valideynlik bacarıqlarının artırılması ilə bağlı çox funksiyalı mütəxəlil, axtominatlı ailələrin övladlarının təhsilinə dəstək yənələməyi təqdim etməsi planlaşdırıldı.

Həbelə Sosial Dəstək Mərkəzinin reinterqrasiya yolu ilə tədbirlərin davam etdiriyi vurğulanıb. Qurumun çatın təbiyə olunan usqlarla sosial pedagoji işin təşkili, valideynlik bacarıqlarının artırılması ilə bağlı çox funksiyalı mütəxəlil, axtominatlı ailələrin övladlarının təhsilinə dəstək yənələməyi təqdim etməsi planlaşdırıldı.

"Azexport" beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycanda icra edilən iqtisadi islahatlar qeyri-neft-qaz sektorunun inkişafında önemli rol oynaması məlum reallıqdır. Bu istiqamətdə görülən işlər və həmin sahədə çalışan sahibkarlara verilən dəstək qeyri-neft-qaz sektorunda məhsul istehsalı ilə yanşı, ixracın da həcmindən artmasına səbəb olub. Cari ilin yanvar-fevral ayları üzrə açıqlanan statistik rəqəmlərdən buna aqıq görmək mümkündür.



İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) məlumatına görə, cari ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektorunu üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisəsində 6,6 faiz artaraq 485 milyon dollar təşkil edib. İki ay ərzində ötən ilə əzəmətli məhsulların ixracının deyəri 12,3 faiz artaraq 153,9 milyon dollara bərabər olub.

Həmçinin dövrədə ixrac olunan qara metallar və ondan hazırlanın məmələtlər

66,9, şəkər və şokordan hazırlanın qənnadı məhsulları 47, alkogollu və alkogolsuz içkiler 39,2, kimya sonayesi məhsulları 30 faiz, çay 21,3, alüminium və ondan hazırlanın məmələtlər 16,2 faiz artıb.

Həmçinin dövrədə qarışım məhsulları 11,6 faiz artıb.

"Azexport" portalı ilə tədbirdən şəhid ailələri, dövlət əşəq müəssisələrinin valideyni himayəsindən möhrüm olmuş məzənələr, ahl və əlliyyi olan şəxslər,

Latviyanın "STC" şirkəti arasında eməkdaşlıq çərçivəsində cari il üzrə "Fealiyyət planı" ilə bağlı görüşdə tərəflər arasında bağlanmış anlaşma memorandumu nəzərdə tutulan layihənin icrası vəziyyəti müzakirə olunub.

Tədbirdə "Azexport" portalının rəhbəri Axyan Qədoşov bildirib ki, Azərbaycan məhsullarının Amerika, Avropa və Asiya bazarlarına ixrac imkanlarının genişləndirilməsi üçün sertifikasiştdırma, qablaşdırma, etiketləmə və brendləşdirme istiqamətlərindən birgə fealiyyət davam edir.

"STC" şirkətinin rəhbəri Antanas Kamavicius vürgulayıb ki, "GLOBALG.A.P.", "HACCP" və "Organic" kimi sertifikatların mövcudluğunu xarici bazarlarda çıxışda ciddi üstünlük qazandırıb. Bu baxımdan ilə örtəndə Azərbaycanda fealiyyət göstərən şirkətlərə layihəli tərafdaşları ilə birlikdə sadalanın sertifikasişklarının ehtəmiyyəti və prosedur qaydaları barədə seminarların, istehsal yerlərində real praktiki təlimlərin təşkili nəzərdə tutulur.

"Azexport" portalı xarici əlaqələri ni genişləndirir. Bu məqsədə portal Pakistan və Türkiyə şirkətləri ilə

əməkdaşlıq genisləndirmək üçün müzakirələr aparılır. "Azexport" portalı ilə Pakistan və Türkiyədən tətbiq olunan işlər, təməl olunmasının, rəqəmsal stendlərlə bağlı imkanların Pakistan şirkətlərinə təqdim olunan rəqəmsal sərgizlərin innovativ və müasir həll yolu olduğunu bildirib. O, bu layihədə tərəflər ilə yanşı, Pakistanın da təmsil olunmasını, rəqəmsal stendlərlə bağlı imkanların Pakistan şirkətlərinə təqdim etməsi istiqamətindən təqdim olunması.

Görüşdə istirak edən beynəlxalq və iş adamları Axyan Qədoşov, Səhail Sajid və Türk Dünyası Vəsiyyətçilik Assosiasiyanın (TDVA) Azərbaycan komissiyasının koordinatörü Ayyub Əliyevə istirahət ediblər.

Həmin tədbirdə "Azexport" portalının rəhbəri Axyan Qədoşov bildirib ki, "Azexport" portalının yerli sahibkarları beynəlxalq platformalarla işləməsi istiqamətdən təqdim olunması.

Görüşdə istirak edən beynəlxalq və iş adamları Axyan Qədoşov, Səhail Sajid və Türk Dünyası Vəsiyyətçilik Assosiasiyanın (TDVA) Azərbaycan komissiyasının koordinatörü Ayyub Əliyevə istirahət ediblər.

Pakistanın Azərbaycan Ticarət Evinin rəhbəri Adeel S Butt portalın təqdim olunması.

"Azexport" portalının təqdim olunması.

Pakistanın Azərbaycan Ticarət Evinin rəhbəri Adeel S Butt portalın təqdim olunması.

Pakistanın Azərbaycan Ticarət Evinin rəhbəri Adeel S Butt portalın təqdim olunması.

Şuşa DOST filialında 2 aya 343 vətəndaşa xidmət göstərilib

Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialında 2 il ərzində 343 vətəndaşa xidmətlər göstərilib.

Müraciətlər pensiya və müavinen, sosial xidmət, məşğulluq, əllillik və s. məsələləri əhatə edib.

Xidmət üçün müraciət edən vətəndaşlar orta gözələmə müddəti 55 saniyə, orta xidmət müddəti isə 7 dəqiqə 42 saniyə təşkil edib.

Şuşa filialında göstərilən xidmətlərdən vətəndaşların memənluq soviyyəsi 99,7 fərqli təşkil edib.

"Apple Pay" və "Google Pay" üzərində ödənişlər 2 dəfə artıb

«AZƏRBAYCAN» qəzeti 1919-cu il 15 may (Cümə axşamı günü) tarixli 181-ci nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası

Yaşasın müsləman amələları!

Bu aşnada idki, ingilis işğal ordusunun Zagafqaziyaya bir bayannaması cxdı. Bayannama əski olmaqla bərabər, əhamiyyəti həizdir [əhamiyyət daşıyır].

Əcəba "işğal ordu" nə deməkdir? Bunun siyasi məhiyyəti nadir?

Bu xüsusda qeytiyatla bir sey deyə bilməyacəyiz. Ingilis tarixi-siyasında Hindistan, Misis, Tunis kimi yerləri ibtidə [əvvəlcə] böylə "işğal ordu" altında olduğunu edilmiş və o tarixdən etibarən ingilislər o yerlərdə yerləşmişlər.

Faşist asır-həzirdə, ingilis işğal ordusunun hədafi Başqırdı. Belçikan işğal edan ingilislər almanlarla hərb etmək üçün bu işğala lütum görmüşlər.

Digər tərəfdən, ingilis işğal ordusu Almaniya və Avstriyanın bəzi yerlərinə tutmuşdur. Bittəb [tabbi olaraq], bu keyfiyyət sühən nəhayətinə əqər olub, ondan sonra o ərazinin müqaddərəti təsyyün edəcəkdir [müyyənətənəcəd].

Lloyd Corcun Avam və Lordlar Kamerasındaki bəyanat daxi göstərir ki, ingilis işğal ordusu Sülf Konfransının qərarlarına əqər davam edəcək, ondan sonra qaldırılacaqdır. Lloyd Corc işğal ordusunun Rusiya və Qafqaziyadakı milletlərin hüququnu müdafiə etmək kimi müqaddərətə vəzifə ilə mükeləf olduğunu söylədi. Demək ki, işğal ordusu yeni bir şəxsiyətindən elanını lütum görmüşdür. Əcəba, bu nə üçün?

Son zamanlardakı bolşevik hərəkatı, tatili-ümmüki kimi əhval ilə səlaqdar olub, bəri növ nümayiş qabilindən bir şey olmasın?

General Milinə elanında görülür ki, Qafqaziya ancaq mütərəkkir şəraitinə məvcidir. Yani rus hakimiyəti feilən tanlımayır. Ancaq türk hakimiyəti-siyasiyyəsi varis olunduğu yazılı. Bündən şəxsiyi, Rusiya zamanında təyin-müqaddərət edəməməyən Qafqaziya millətləri Türkiye hakimiyəti-siyasiyyəsi zamanında elanı-istiqlələyişləri və türklərin buraxıldığı vəziyyət (statoku) ingilis işğal ordusu tərəfindən qəbul və təsdiq olunmadıqda.

İşte, bu əmələnlərən bəzi böylə təhlil edərək, Bakida Səvdepiyə hökumətinə safarətxanasını təsisi edan rus bolşevikləri üçün türk hakimiyəti-siyasiyyəsi zamanındakı statükən kəndləri üçün əslən dayışmadını alava eynələmliyiz. Səhələn onların gurultu və patridirlərinə nə ingilis işğal ordusu təhəmmül edə [döza] bilər, nə hüquq və istiqlaliyyətini alda etmiş Azərbaycan!

Ə. H.

TƏTİL ƏTRAFINDA

Srağanın tatili-ümmüki bitməsi müsəbatılı Hürriyyət meydəndən və Çorni-qorodda Nobel və Şibayev zavodlarının böyük mitinqlər tətbiq edilmişdir. Mitinqlərdən səyləmisi olan natiglər əhəmənə haqqında malumat verməyi buraxıb, adı provakasiyada davam etmişlər. Böylə ki, onlardan Mikaelyan deyilən birisi həmin tətilin xəçparastalarla müsəbatın mübarizəsi olduğunu söyləmişdir. Buna etiraz olduqda, o, sözünü geri almışdır. Mitinqlərdə bütün "Müsəvat" fırqasından şikayət etmişlər. Mitinqlərin hamisində "Müsəvat" fırqası tərəfindən Səməd Əlişəngərəzələr idarəti Yusif İbrahimli böyük çatılınlıq nitqlər söyleyib, müxalif natiglərə cavab vermişlər.

Sabunçu kəndində
Sabunçu kənd camaatı və orada yaşayan başqa ahalidən tərəfindən ictima dəvət edilib [iclas çağırılıb] tatil haqqında müzakirə etdiplen sonra əhəmənə tətilin Azərbaycan istiqlaliyyəti aleyhinə olduğunu nəzərə alaraq və qüvvə ilə tətilin aleyhinə və hökumətin müdafiə edəcəklərinə qədmət edəcəkləri təhti-qərara alınmışdır.

- Məntəşovun müsəlman əmələləri ümumi bir iclas dəvət edib, tatili istirak etməyib və qüvvələri [ilə] hökuməti müdafiə və müdafiə edəcəklərinə təhti-qərara alınmışdır.

- Maslov, Şatin, "Bakinski dok", Abdullayev, Dadaşov, "Qafqaz-Merkuri", "Obşestvo Mənəxik", "Sudatom" və qeyri masterskoyaların [emalatxanaların] müsəlman əmələləri ümumi mitinq dəvət edərək tətilin Azərbaycan istiqlaliyyəti aleyhinə olduğunu təyin ilə ona istirak etməyib, və qüvvələri hökuməti müdafiə edəcəklərinə qədmət edəcəkləri təhti-qərara alınmışdır.

- Tatilin axınmış günlərində Bibiheybətdə Tağıyev fabrikasında və ümum mədən dairələrində müsəlman əmələlərinin ümumi iclasları vəqəf olub, bundan sonra dəxi istiqlaliyyəti aleyhinə olası tətillərə istirak etməyəcəkləri təhti-qərara alınmışdır.

- "Müsəvat" fırqasının mədən dairəsində mərkəzi şöbəsində ümumi iclas vəqəf olub, tətil haqqında bir çox mühüm məsələlər müzakirə və hall edilmişdir.

- Müsəlman şöberlərinin ümumi iclas vəqəf olub tətil haqqında müzakirə iddiplidən sonra heç bir vaxla ona istirak etməyəcəkləri qarar ilə var qüvvələri ilə hökuməti çıxmış etmək haqqında qətnamə çəkildi. Tətilin qurtarmasını ancaq təbrik etməlidir.

"ilmaya macbur oldu," deyə böylə mağlubiyyətin səbəbini həqiqi olaraq türk-Azərbaycan fəhlələrinin onlardan ayrılmadısa və həqiqi olaraq guya "Müsəvat" in və hökumətin təzyiqində görərək deyir ki: "Bununla bərabər fəhlələrin öz arasından daxili səbəblər olmasayı, bətdərlər fayda verməzlerdi."

Biz "İskra" ni inandırırmış ki, nə əqər ki onlar Azərbaycan-türk əmələlərinin manafətini gözəlməyib onların rəvni nəzərə almayırlar, şübhəsiz, hamisə böylə olacaqdır.

Həman daxili səbəbləri sonraya buraxaraq qəzəyət zi:

"Bu səbəblərdən takrər və müfəssəl bəhs edacəyiz. Zira fəhlələr tətbiqdən dərisi-işrat etməldir, ki, galəcək bir dəhə böylə xatolara işləməsinə. Bu tətil göstərdi ki, sinif düşmənli ilə mütaşəkkil və müntəzəm mübarizəni necə aparmaq lazımdır və necazə deyildir. Və galəcəkda fügərayı-kasiba [proletariat] öz müqəddərətinə dəha düşüncəli, dəha ayiq və dəha təcrübəli rəhbərlərə tapşırımlıdır."

Əlbəttə, iksrələr istərlər ki, fügərayı-kasibənin cilovu hamisə "təcrübəli" Roxlin və sair mənseviklər əlində olsun. Amma, bəzə, Azərbaycan fəhləsinin cilovu Azərbaycan (Türk) demokratiyə əlində olmalı və hər işdə türk fəhləsi ilə hesablaşmalıdır.

Axırda qalıqlar naqli-kəlam edərək [söyüd] "İskra" yazır ki:

"Amma qalıqlar dəxi müvəqqət qələbələrinən sərməst olma[mal]ıdlırlar. Fəhlə Konfransının qələdirdiçək masalalarla və fəhlələrinə bilətər [darhal] amal edilməlidir.

Əyin yoxsun zamanda amal edilməməsə, fəhlələr saflarını dəyişərən yenidən mübarizəni başlamalı olaçaqlarıdır."

"İskra"nın hədələməsi artıqdır. Saq nə əqər dayışsa da, Azərbaycan mənəfəti dayışmaz. Fəqət bunu da bilməlidir ki, Azərbaycan hökuməti hamisə fəhlənin haqqı taləbənin əməl edir və mənəfeyini nəzərə tutur. Çünkü Azərbaycan hökuməti cahangir [imperialist] bürökratlardan deyil, həman demokratiya içərisindən çıxmış demokratlardan mütəşəkkildir.

Eyni münasibatla "ictimaiyyuni-inqilabiyun" [Sosialist-İslamçılar] fırqəsi mürəvvicisi-afkar [fikirlerini yayın organı] olan "Nzamyə truda" tətilçilərinin müqəbbiliyəti səbəbini başqa yerdə arayaq deyir ki:

"Mübarizənin qəti birinə milli fırqələr geridə qalmış fəhlələr [vəni türklərindən] bilistifadə [istifadə etməklə], onları bütün fügərayı-kasibədən ayırdılar və onları göstərdilər ki, guya Mart hadisələri yenidən hazırlanın və mübarizə Azərbaycanın milliyyət və istiqlaliyyəti aleyhinidir."

Znamyaçular əmin əsərlərini, türk fəhlələri artıq öz mənəfə və dostlarını yaxşı tanımışlardır və onları öz milli və siyasi mənəfələrini heç vaxt yalançı çörək vədərlərinə satmayıqlardır.

Həman məqənlərin axırında qəzəta bizi hadələməya başlayaraq yazar ki:

"Mübarizə həla qabaqdadır və başlamış olduğunu mübarizədən dəçər olduğunu müvəqqət müvafiqiyətsizlik bizi qorxutma. Tatil qurtardı, demokratiya gərk münətzəm bir suradə isə başlaşın. Bununla bərabər bəzələdir ki, hökumət həbs edilmiş siyasi xadimləri bilətər [darhal] ozad etsin."

Yeni hökumət onlara desin, yaxşı eyləyinsiniz, cavan bir dövlətin binasını qazırınsınız. Gedin təzə plan hazırlayıncəyə!

Bitarəf ermanları qəzetəsi olan "Naşə vremya" isə məsələye ayrı bir nəzərlə baxaraq, Hacı-Tərkəvan [Həstəxanə] neft gondırıldıyi təqdirdə ac-çiplaq və xəsta Rusiyadan bəzər heç bir şey vərə bilməyacını və bilesək [əksinə] yox aqlarlaq bolşeviklərin aqayıcıq və piyada aşqarlıqları təbrik etməlidir.

Yeni hökumət onlara desin, yaxşı eyləyinsiniz, cavan bir dövlətin binasını qazırınsınız. Gedin təzə plan hazırlayıncəyə!

Bitarəf ermanları qəzetəsi olan "Naşə vremya" isə məsələye ayrı bir nəzərlə baxaraq, Hacı-Tərkəvan [Həstəxanə] neft gondırıldıyi təqdirdə ac-çiplaq və xəsta Rusiyadan bəzər heç bir şey vərə bilməyacını və bilesək [əksinə] yox aqlarlaq bolşeviklərin aqayıcıq və piyada aşqarlıqları təbrik etməlidir.

Yalın şayılalar haqqında

Daxiliyyə naziri Bakı qubernatorundan rica etmişdir ki,

matbuat və qeyri vəstidlərə hələ arasında yalnız şayılalar buraxan şəxslər tezliklə təhti-müsəliyyətə [məsliyyətçi] vəzifəsi olmaqla verib, seçkilər icra etməkdən ötrü göndərilməsənə, onlara lazımlı mənəyəndələrə lazımi müavinət [köməklik] göstərilməsini Komita qubernatorundan rica edir.

Rus milli komitələrinin icthimasi

Bakı Rus Milli Komitəsi Bakı qubernatoruna malum etmişdir ki, iyunun 1-də Tiflisde Zaqafqaziyanın yaxşı ruslarla və milli komitələrinin icthimasi [yığıncağı] vəzifəsi olmaqdır.

Bakı quberniyaşında yaşıyan rusların daxi nümayəndələri dəvət edildiyindən, Zaqafqaziyan Rus [Milli] Komitəsi tərəfindən Səməxi və Quba uyezdlerinə shəhəri mənəyəndələri vəzifəsi olmaqdır.

Bakı quberniyaşında yaşıyan rusların daxi nümayəndələri dəvət edildiyindən, Zaqafqaziyan Rus [Milli] Komitəsi tərəfindən Səməxi və Quba uyezdlerinə shəhəri mənəyəndələri vəzifəsi olmaqdır.

Bakı quberniyaşında yaşıyan rusların daxi nümayəndələri dəvət edildiyindən, Zaqafqaziyan Rus [Milli] Komitəsi tərəfindən Səməxi və Quba uyezdlerinə shəhəri mənəyəndələri vəzifəsi olmaqdır.

Bakı quberniyaşında yaşıyan rusların daxi nümayəndələri dəvət edildiyindən, Zaqafqaziyan Rus [Milli] Komitəsi tərəfindən Səməxi və Quba uyezdlerinə shəhəri mənəyəndələri vəzifəsi olmaqdır.

Bakı quberniyaşında yaşıyan rusların daxi nümayəndələri dəvət edildiyindən, Zaqafqaziyan Rus [Milli] Komitəsi tərəfindən Səməxi və Quba uyezdlerinə shəhəri mənəyəndələri vəzifəsi olmaqdır.

Bakı quberniyaşında yaşıyan rusların daxi nümayəndələri dəvət edildiyindən, Zaqafqaziyan Rus [Milli] Komitəsi tərəfindən Səməxi və Quba uyezdlerinə shəhəri mənəyəndələri vəzifəsi olmaqdır.

Bakı quberniyaşında yaşıyan rusların daxi nümayəndələri dəvət edildiyindən, Zaqafqaziyan Rus [Milli] Komitəsi tərəfindən Səməxi və Quba uyezdlerinə shəhəri mənəyəndələri vəzifəsi olmaqdır.

Bakı quberniyaşında yaşıyan rusların daxi nümayəndələri dəvət edildiyindən, Zaqafqaziyan Rus [Milli] Komitəsi tərəfindən Səməxi və Quba uyezdlerinə shəhəri mənəyəndələri vəzifəsi olmaqdır.

Bakı quberniyaşında yaşıyan rusların daxi nümayəndələri dəvət edildiyindən, Zaqafqaziyan Rus [Milli] Komitəsi tərəfindən Səməxi və Quba uyezdlerinə shəhəri mənəyəndələri vəzifəsi olmaqdır.

Bakı quberniyaşında yaşıyan rusların daxi nümayəndələri dəvət edildiyindən, Zaqafqaziyan Rus [Milli] Komitəsi tərəfindən Səməxi və Quba uyezdlerinə shəhəri mənəyəndələri vəzifəsi olmaqdır.

Bakı quberniyaşında yaşıyan rusların daxi nümayəndələri dəvət edildiyindən, Zaqafqaziyan Rus [Milli] Komitəsi tərəfindən Səməxi və Quba uyezdlerinə shəhəri mənəyəndələri vəzifəsi olmaqdır.

Bakı quberniyaşında yaşıyan rusların daxi nümayəndələri dəvət edildiyindən, Zaqafqaziyan Rus [Milli] Komitəsi tərəfindən Səməxi və Quba uyezdlerinə shəhəri mənəyəndələri vəzifəsi olmaqdır.

Bakı quberniyaşında yaşıyan rusların daxi nümayəndələri dəvət edildiyindən, Zaqafqaziyan Rus [Milli] Komitəsi tərəfindən Səməxi və Quba uyezdlerinə shəhəri mənəyəndələri vəzifəsi olmaqdır.

Bakı quberniyaşında yaşıyan rusların daxi nümayəndələri dəvət edildiyindən, Zaqafqaziyan Rus [Milli] Komitəsi tərəfindən Səməxi və Quba uyezdlerinə shəhəri mənəyəndələri vəzifəsi olmaqdır.

